

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

«Təsdiq edirəm»
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e.:

dos. Zaur Məmmədov
“ ” 2024-cü il

Fənn sillabusu

İxtisas: 050616-İnformasiya texnologiyaları

Fakültə: Aqrar və mühəndislik

Kafedra: Riyaziyyat və informatika

I.Fənn haqqında məlumat:

Fənnin adı: Riyazi analiz

Kodu: İPF-B07

Tədris ili: I (2024/2025 tədris ili)

Semestr: II (yaz)

Tədris yükü: Auditoriya saatı -24 (14 saat mühazirə, 10 saat məşğələ)

Tədris forması: Qiyabi

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 7 kredit

Auditoriya N: _____

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Həbibov Şakir Əlif oğlu, baş müəllim.

Məsləhət günləri və saati: V gün saat 13⁰⁰-15⁰⁰.

E-mail ünvanı: hebibov099@gmail.com

Kafedranın ünvanı: Lənkəran şəhər, Z.Tağıyev küç., 118.

III.Təvsiyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyatlar

- 1.A.H.Heydərov, S.M.Mirzəyeva və b. Riyazi analiz I,II,III hissə dərs vəsaiti, Bakı 2012, Lənkəran 2017, Bakı 2018
- 2.Abdullayev S.K, Abdullayev F.A., Mehrabov V.A. Riyazi analliz. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2016, 480 s.
- 3.Ильин В.А, Садовничий В.А, Сенцов Бл.Х. Математический анализ.Част 1.М: Проспект, 2007, 672 с
- 4.Ильин В.А, Садовничий В.А, Сенцов Бл.Х. Математический анализ.Част 2.М: Проспект, 2007, 368 с
- 5.Ильин В.А, Э.Г.Позняк. Основы математического анализа. Част 1.М: Физматлит, 2005, 648 с
- 6.Фихтенгольц Г.М. Основы математического анализа. Том 1, М: Физматлит, 2002, 607 с
- 7.Фихтенгольц Г.М. Основы математического анализа. Том 2, М: Физматлит, 2002, 795 с
- 8.Мəmmədov R. Ali riyaziyyat. I, II hissə, Bakı: Turan evi, 2013, 570 s
- 9.Demidoviç B.P. Riyazi analizdən məsələ və misallar. Bakı: MBM nəşriyyatı, 2009, 554 s.
- 10.Demidoviç B.P., Barannikov Q.S. və b. Riyazi analizdən çalışma və məsələlər Bakı 2003 (B.P.Demidoviçin redaktorluğu ilə). Bakı: "Ləman nəşriyyat Poliqrafiya" MMM, 2009, 533 s
- 11.Кудрявцев Л.Д. Курс математического анализа том I, II
- 12.Кудрявцев Л.Д. Сборник задач по математическому анализу М 1984

Əlavə ədəbiyyatlar

13. F Səlimov Ali riyaziyyat II hissə Bakı 2006
- 14.Piskunov N.S. "Diferensial və integral hesabi"
- 15.Cəfərov Ə.S., Süleymanov S.N. Birdəyişənlə funksiyaların diferensial hesabı

16.Kərimov N.B, Amanov R.Ə. Birdəyişənli funkasiyaların integrallı hesabı. Bakı: "Bakı Universiteti" nəşr., 2003, 167 s

17.Данко П.Е., Попов А.Г., Кожевникова Т.Я., Данко С.П. Высшая математика в упражнениях и задачах. Ч.1, 2 М : Оникс, Мир и Образование, 2008, 816 с

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən tələbənin orta məktəb riyaziyyat fənnini bilməsi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI.Fənnin təsviri və məqsədi: «Riyazi analiz» fənninin « 050616-İnformasiya texnologiyaları» ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələrə tədrisində məqsəd, onların əsasını diferensial və integrallı hesabi təşkil edən sonsuz kiciklər analizinin koməyi ilə dəyişən kəmiyyətlərin oyranılmasının fundamental tədqiqat usulları barədə ən zəruri bilikləri verməkdir.

VII.Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır..

VIII.Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 ball tələbə semestr ərzində, 50 ball isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həm də laboratoriya varsa onda 10 bal seminar, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafi	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada onun haqqında tədbir görüləcək.

X. Təqvim mövzu planı: Mühazirə 14 saat, seminar 10 saat Cəmi: 24 saat

Nö	Dərslərin mövzuları	Mühazirə	Seminar	Tarix
1	2	3	4	5
1	Mövzu 1. Riyazi analizin predmeti. Çoxluqlar və inikaslar. Həqiqi ədədlər. Ədədi ardıcılıqlar. Ədədi ardıcılıqların limiti. Funksianın limiti və kəsilməzliyi. Plan: Çoxluq anlayışı. Çoxluqlar üzərində əməllər. Çoxluqların birləşməsi və kəsişməsi. İki çoxluğun dekart hasil. Çoxluqların inikasları. Suryektiv, inyektiv və biyektiv inikaslar. İnikasların konpozisiyası və qarşılıqlı tərs inikaslar. Həqiqi ədədlər çoxluğu. Həqiqi ədədlər çoxluğunun aksiomatikası və ümumi xassələri. Həqiqi ədədlər çoxluqları: təbii ədədlər və onların çoxluğu (riyazi induksiya prinsipi), rasional və irasional ədədlər çoxluğu. Həqiqi ədədin mütləq qiyməti və onun xassələri. Məhdud və qeyriməhdud çoxluqlar. Çoxluğun sərhədləri, onların xassələri. Eyni güclü çoxluqlar. Ədədi ardıcılıqlar. Ədədi ardıcılığın limiti. Yığılan və dağılan ardıcılıqlar. Məhdud ədədi ardıcılıqlar. Limiti olan ədədi ardıcılığının sadə xassələri. Sonsuz kiçik və sonsuz böyük ardıcılıqlar, onların xassələri. Monoton ardıcılıqlar. Veyerstras teoremi. e-ədədi. Çoxluğun limit nöqtəsi. Funksianın nöqtədə limitinin müxtəlif tərifləri. Nöqtədə sağ və sol limitlər. Limiti olan funksianın xassələri. Sonsuz kiçik və sonsuz böyük funksiyalar, onların müqayisəsi. Funksianın nöqtədə kəsilməzliyinin müxtəlif tərifləri, sağdan və soldan kəsilməzlik. Kəsilmə nöqtələri və onların təsnifatı. Nöqtədə kəsilməz funksiyaların lokal xassələri (məhdudluq, işarə sabitliyi). Kəsilməz funksiyalar üzərində əməllər. Mürəkkəb funksiyaların kəsilməzliyi. Monoton funksiyalar və onların kəsilmə nöqtələri. Tərs funksiya anlayışı. Tərs funksianın varlığı və kəsilməzliyi. Elementar funksiyaların kəsilməzliyi. Parçada kəsilməz funksianın xassələri. Mənbə: [1-17]	2	2	
2	Mövzu 2. Birdəyişənli funksianın diferensial hesabı. Diferensial hesabının əsas teoremləri və onların tətbiqləri. Birdəyişənli funksianın ekstremumu. Plan: Funksianın nöqtədə törəməsi. Törəmənin həndəsi və fiziki mənalı. Funksianın diferensialı. Diferensiallanma şərti. Diferensiallanma və kəsilməzlik arasında əlaqə. Mürəkkəb və tərs funksianın diferensiallanması. Diferensiallanan funksiyalar üzərində hesab əməlləri. Triqonometrik və tərs triqonometrik funksiyaların törəmələri. Üstlü, qüvvət, loqarifmik və hiperbolik funksiyaların törəmələri. Yüksək tərtibli törəmələr. Bəzi funksiyaların n-tərtibli törəmələrinin hesablanması. Hasilin n tərtibli	2	2	

törəməsi üçün Leybnis düsturu. Funksiyanın I diferensialı və onun forma invariantlığı. Funksiyanın II diferensialı və onun hesablanması. Parametrik şəkildə verilmiş funksiyanın birinci və ikinci tərtib törəmələri. Funksiyanın lokal ekstremumları. Ferma teoremi. Funksiyanın sıfırları haqqında Roll teoremi. Sonlu artımlar haqqında Laqranj və Koşı teoremləri. Qeyri-müəyyənliklər. Lopital qaydası. Teylor düsturu. Qalıq həddin müxtəlif formaları. Makloren düsturu. Təriflər. Ekstremum üçün zəruri şərt. Böhran nöqtələri. Ekstremum üçün kafi şərtlər (I, II və III kafi şərtlər). Funksiyanın ən böyük və ən kiçik qiymətlərinin tapılması. Diferensial hesabının köməyi ilə funksiya qrafikiinin tədqiqi

Mənbə: [1-17]

3 Mövzu 3. İbtidai funksiya. Qeyri-müəyyən integrallar. Qeyri-müəyyən integralların hesablanması üsulları. Muəyyən integral (Riman integralı). İntegral və törəmə. Muəyyən integralların tətbiqləri. Qeyri-məxsusi integrallar

Plan: İbtidai funksiya. Qeyri-müəyyən integral və onun əsas xassələri. İnteqrallama düsturları cədvəli. Bilavasitə integrallama. Qeyri-müəyyən integralların hesablanması üsulları: dəyişənin əvəz edilməsi və hissə-hissə integrallama. Rasional funksiyanın sadə kəsrlərə ayrılması. Sadə kəsrlərin integrallanması, sadə irasionallığı olan ifadələrin integrallanması. Eyler əvəzləmələri. Trigonometrik ifadələrin integrallanması. Muəyyən integralların tərifi və həndəsi mənası. İnteqrallanma üçün zəruri şərt. Darbu cəmləri və onların xassələri. Parçada kəsilməz funksiyanın integrallanması. Muəyyən integralların bərabərliklə və bərabərsizliklə ifadə olunan xassələri. Orta qiymət dusturları. Yuxarı sərhədi dəyişən Riman integrallarının kəsilməliyi və diferensiallanması. Müəyyən integralların qeyri-müəyyən integralla əlaqəsi. Nyuton-Leybnits düsturu. Müəyyən integralların hesablanması üçün dəyişəni əvəzetmə və hissə-hissə integrallama üsulları. Öyrixətli trapes və öyrixətli sektorun sahəsinin hesablanması. Muxtəlif tənliklərlə verilən əyri uzunluğunun hesablanması dusturları. Birinci növ qeyri-məxsusi integrallar (tərif və Koşı meyari). Müqayisə əlamətləri. İkinci növ qeyri-məxsusi integrallar (tərif, Koşı meyari, müqayisə əlamətləri).

Mənbə: [1,2,5,8-11,13,17]

4 Mövzu 4. Çoxqat integrallar. Öyrixətli integrallar

Plan: İkiqat integral : tərifi və varlıq şərti. İkiqat integralların xassələri. Orta qiymət dusturları və oblasta görə törəmə. İkiqat integralların həndəsi mənası. İkiqat integralların hesablanması dusturları (oblast duzbucaqlı və ixtiyarı əyrisərhədli olan hallar). Öyrixətli integrallar. Birinci və ikinci nov öyrixətli integrallar, onların xassələri və hesablanması dusturları. Qrin dusturu və onun tətbiqləri: II nov öyrixətli integral vasitəsi ilə sahələrin hesablanması. II nov öyrixətli integralın yoldan asılı olmaması şərti. Duzbucaqlı oblastda verilən

4

2

2

1

	parametrdən asılı integrallın funksional xassələri: kəsilməzliyi, integrallanması və diferensiallanması. I və II nov Eyler integralları, onların əsas xassələri. Beta və qamma funksiyaları arasında əlaqə. Mənbə: [1,2,5,7,8-11,13,17]		
5	Mövzu 5. Ədədi sıralar. Funksional sıralar Plan: Ədədi sıralar. Ədədi sıra, onun cəmi, yiğilması və dağılması. Sıralar üzərində əməllər. Yiğılma ucun müqayisə əlamətləri Hədlərinin işaretini ixtiyari olan sıralar. Teylor sıraları. Quvvət sıraları. Elementar funksiyaların Teylor sırasına ayrılışı Mənbə: [1,2,5,7,8-11,13,17]	2	1

Cəm: 14 10

XI. Fənn üzrə tələblər, tapşırıqlar:

Təlim nəticəsində tələbələrin əldə etməli olduğu təsəvvür, vərdiş və bacarıqları:

- informasiya mənbəyi ilə işin bacarıq və vərdişi;
- əsas amilin təhlili və ayıra bilməsi;
- müqayisə, ümumlaşdırma və sistemlaşdırma, konkretlaşdırma, sübut və rəddetmə, ziddiyətləri görmə bacarığı;
- təfəkkürlü bacarıq və vərdişlərin formalasdırılması;

XII. Fənn üzrə təlimin nəticələri:

Fənnin tədrisi nəticəsində şagirdlər:

-Riyazi analizin predmeti. Çoxluqlar və inikaslar. Həqiqi ədədlər. Ədədi ardıcılıqlar. Ədədi ardıcılıqların limiti. Funksianın limiti və kəsilməzliyi.

-Birdəyişənli funksianın diferensial hesabi. Diferensial hesabının əsas teoremləri və onların tətbiqləri. Birdəyişənli funksianın ekstremumu

-İbtidai funksiya. Qeyri-müəyyən integral. Qeyri-müəyyən integralın hesablanması üsulları. Muəyyən integral (Riman integralı). İntegral və törəmə. Muəyyən integralın tətbiqləri. Qeyri-məxsusi integrallar

Çoxqat integrallar. Əyrixətli integrallar

mövzularını öyrəniir və bu mövzulara aid çalışmalar həll etməyi bacarırlar.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollokvium sualları

1. Çoxluq anlayışı. Çoxluqlar üzərində əməllər..
2. Ədədi ardıcılıqlar. Ədədi ardıcılığın limiti.
3. Limiti olan ədədi ardıcılığının sadə xassələri.
4. Funksianın nöqtədə törəməsi. Törəmənin həndəsi və fiziki mənaları.
5. Diferensiallanan funksiyalar üzərində əməlləri.
6. Elementar funksiyaların törəmələri
7. Misal
8. Misal
9. Misal
10. Misal

XV. Fənn üzrə imtahan sualları:

1. Çoxluq anlayışı. Çoxluqlar üzərində əməllər..
2. Ədədi ardıcılıqlar. Ədədi ardıcılığın limiti.
3. Limiti olan ədədi ardıcılığının sadə xassələri.

4. Limiti olan funksiyanın xassələri.
5. Funksiyanın nöqtədə kəsilməzliyinin müxtəlis tərifləri.
6. Funksiyanın nöqtədə törəməsi. Törəmənin həndəsi və fiziki mənaları.
7. Funksiyanın diferensialı. Diferensiallanma şərti.
8. Diferensiallanan funksiyalar üzərində əməlləri.
9. Elementar funksiyaların törəmələr cədvəli.
10. Diferensial hesabının əsas teoremləri.
11. Funksiyanın nöqtədə artması, azalması və ekstremumu.
12. Funksiyanın ekstrəmumu. Funksiyanın parçada ən böyük və ən kiçik qiymətlərinin tapılması.
13. Funksiyanın qrafiklinin qurulma şəxmi.
14. İbtidai funksiya. Qeyri-muəyyən integral
15. Qeyri-muəyyən integralın əsas xassələri. Cədvəl integralları.
16. Muəyyən integral. Muəyyən integralın əsas xassələri.
17. Qeyri-məxsusi integrallar
18. Çoxdəyişənli funksiyalar.
19. Çoxdəyişənli funksiyanın xüsusi törəmələri və diferensiallanma şərti.
20. İkiqat integral. İkiqat integralın xassələri.
21. Əyrixtəli integrallar. Birinci və ikinci nov ayrixtəli integrallar
22. Ədədi sıralar. Sıranın cəmi, yiğilması və dağıılması.
23. Musbat hədli sıraların yiğilma əlamətləri.
24. Funksiyalı sıralar
25. Quvvət sıraları. Yiğilma oblastı.

“Riyazi analiz” fənninin sillabusu 050616-“İnformasiya texnologiyaları” ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Sillabus «Riyaziyyat və informatika» kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (24.12.2024-cü il, protokol №5).

Fənn müəllimi:

b/m.Ş.Ə.Həbibov

Kafedra müdürü:

dos.N.C.Paşayev